

**Akademik Zemfira Səfərovanın elmi yaradıcılığı
Azərbaycan musiqişünaslığı kontekstində**

Ülkər Talibzadə

Sənətsünləq üzrə fəlsəfə doktoru

AMEA Memarlıq və İncəsənət İnstitutu. Azərbaycan.

E-mail: ulkar_talibzadeh@yahoo.com

Annotasiya. Məqaladə görkəmli musiqişünas-akademik Zemfira Səfərovanın elmi yaradıcılığı Azərbaycan musiqişünaslığı müstəvisində tədqiq edilir. Z.Səfərovanın musiqişünaslıq fəaliyyətinə dən sənətsünləq üzrə fəlsəfə doktoru. Üzeyirşünaslıq, mənbəşünləq, musiqi tarixi, musiqi nəzəriyyəsi. Z.Səfərova Azərbaycanda və dönyanın bir çox ölkələrində müxtəlif dillərdə çıxan kitab və məqalələrində Ü.Hacıbəylinin musiqi və elmi ırsini tədqiq edərək, Üzeyirşünaslıq əsaslı şəkildə zənginləşdirib. Azərbaycan musiqi elminin tarixi ilə bağlı apardığı tədqiqatlarla Z.Səfərova milli musiqişünaslığımızda mənbəşünləşmiş əsasını qoyub, musiqişünaslıqlarımızın əsərlərini mənşüsənətli prinsipləri əsasında ilk dəfə olaraq nəşr etdirib. "Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)" fundamental monoqrafiyası ilə Z.Səfərova Azərbaycanda ilk dəfə olaraq 7-8 əsrlik musiqi elminin inkişaf yolunu tədqiq edib. Alim unikal mənbələrin təhlili naticasında əldə etdiyi musiqi-nazəri ümumişdirmələrə, elmi faktlara əsaslanaraq, Yaxın və Orta Şərqi musiqi tarixinin, musiqi-estetik, fəlsəfi fikrinin ayrılmaz hissəsi olan Azərbaycan musiqi elminin bütünə bir mərhələsinin tarixini yaradıb.

Açar sözlər: Azərbaycan musiqişünaslığı, S.Urməvi, Ə.Marağai, F.Şirvani, M.M.Nəvvab, Ü.Hacıbəyli, Q.Qarayev

Məqalə tarixi: gəndələn - 21.07.2022, debüt: 21.08.2022

**Scientific creativity of Academician Zemfira Safarova
in the context of Azerbaijani musicology**

Ulkar Talibzadə

Doctor of Philosophy in Art studies

Institute of Architecture and Art of ANAS. Azerbaijan.

E-mail: ulkar_talibzadeh@yahoo.com

Abstract. The article explores academic works of renowned musicologist and academician Zemfira Safarova in the context of Azerbaijani musicology. One can distinguish the following key directions in Safarova's work: exploring the legacy of Uzeyir Hajibeyli, source study, and history and theory of music. In her books and articles published in Azerbaijan and a number of other countries, Z.Safarova looks at musical and academic legacy of Uzeyir Hajibeyli, thus significantly enriching the study of his work. Her explorations of the history of Azerbaijani musicology laid the foundation of the source study in the national musical science. In her fundamental monograph "Musical science of Azerbaijan (XIII-XX centuries)" the author for the first time in Azerbaijan examines the evolution of the national musical science from the XIII century to the present (XX century). Based on musical and theoretical generalizations obtained through the analysis of unique sources, Z.Safarova created history of a whole period in Azerbaijani musicology, which in its turn is an

integral part of the history of music, musical, aesthetical and philosophic thought of the Middle East.

Keywords: musicology of Azerbaijan, S.Urməvi, A.Maraghai, A.Sirvani, M.M.Nəvvab, U.Hajibeyli, G.Garayev

Giriş / Introduction

Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoymuş milli musiqişünaslığın ən qabaqcıl zəngin zəminində yetişən Azərbaycanın görkəmli musiqişünas-alimi akademik Z.Səfərovanın elmi yaradıcılığı son dərəcə əhatəli və coxsahəlidir. Alim elmi tədqiqatlarını musiqişünaslıq elminin müxtəlif yönlerinin, vəsitsələrinin, sahələrinin üzvi birləşməsi, üzvi şəkildə əlaqələndirilməsi zəminində aparır. 50-dən çox kitab, 300-dən artıq elmi əsərin müəllifi olan Z.Səfərovanın yaradıcılığının tədqiqat dairəsi həm mövzu, həm də zaman etibarilə olduqca genişdir.

Əsas hissə / Main Part

Üzeyirşünaslıq. Z.Səfərovanın yaradıcılığının mühüm hissəsi ölməz sənətkar Üzeyir Hacıbəyliyə həsr edilib. Azərbaycanda və dönyanın bir çox ölkələrində türk, ərəb, fars, rus, ingilis, fransız, macar, rumın, polyak və digər dillərdə nəşr edilən janr və üslub baxımından müxtəlif kitab və məqalələrində Z.Səfərova Ü.Hacıbəylinin musiqi və elmi ırsini tədqiq edib, Üzeyirşünaslıq əsaslı şəkildə zənginləşdirib. O, Azərbaycanda və xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda bəstəkar fəal təbliğ edib.

Alimin "Üzeyir Hacıbəyovun musiqi-estetik görüşləri" [6] ("Музыкально-эстетические взгляды Узеира Гаджибекова") adlı ilk tədqiqatında Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq bəstəkarın musiqi və elmi-publisistik ırsinin nəzəri və estetik əsərləri tədqiq edilib, musiqi-estetik konsepsiyanının mahiyyəti açıqlanıb. Z.Səfərova kitabında o dövrdə Azərbaycan musiqişünaslığında çox az tədqiq olunan musiqi sənətinin estetik problemlərinin tədqiqinə müraciət edib. Akademik Qara Qarayev kitabı yazdığı önsözda musiqişünasın çox çətin bir probleme, Azərbaycan musiqisinin estetik problemlərinə üz tutmasına böyük əhəmiyyət ver-

miş, bu problemin ilk olaraq məhz Üzeyir Hacıbəylinin musiqi və nəzəri ırsında çözülməsini ən düzgün qarar kimi dəyərləndirmişdi [1, s.29]. Alimin elmi rəhbəri, görkəmli rus musiqişünası İ.Y.Rıjkin əsərə verdiyi rəydə Z.Səfərovanın "Üzeyir Hacıbəyovun musiqi-estetik konsepsiyası" tədqiqatının bu dahi musiqiçi və ictimai xadimin estetik görüşlərinin araşdırılması həsr edilən, özündə bir sıra doğru və ince məqamları ehtiva edən ilk və olduqca ciddi bir əsər olduğunu bildirmişdi [1, s.48].

1985-ci ildə alim bəstəkarın 100 illiyinə yeni "Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər" [5] monoqrafiyasını nəşr etdirir. Ü.Hacıbəylinin estetik konsepsiyasını, yaradıcı təfəkkürünü, dahi şəxsiyyətini açıqlayan bu fundamental əsərdə Z.Səfərova bəstəkarın xəlqilik, beynəlmilələcəlik, millilik, ənənə və nəvətliq baxışlarını, səs sistemi, lad, melodiya, metroritm, coxsəslik kimi nəzəri problemləri onun həm musiqi, həm bədii, həm də nəzəritənqidi yaradıcılığında təhlil və tədqiq edib.

Heç də təsədüfi deyil ki, müxtəlif dillərdə nəşr edilən kitab və məqalələri, coxsayı məruzələri, televiziya və radio verilişlərindəki çıxışları ilə Üzeyir bay sənətini nəinki Azərbaycan-

da, dünyanın bir çox ölkələrində təbliğ etdiyiñə və Üzeyirşünaslıq sahəsində apardığı mühüm elmi-tədqiqat işlərinə görə, Z.Səfərova 2015-ci ildə AMEA-nın rəhbərliyi tərəfindən Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq Üzeyir Hacıbəyli adına yüksək mükafatı layıq görülüb.

Mənbəşünaslıq. Azərbaycan musiqi elminin tarixi ilə bağlı apardığı tədqiqatlarla Z.Səfərova milli musiqişünaslığımızda mənbəşünaslığın əsasını qoyub, musiqi xadimlərimizin, musiqişünaslarımızın əsərlərini mətnşünaslıq prinsipləri əsasında ilk dəfə olaraq nəşr etdirib, Azərbaycan musiqişünaslığında orta əsr risaləlarının tədqiqi və təhlili metodologiyasına öz töhfələri ni verib.

Bu sahədə Z.Səfərovanın ilk layihəsi XIX əsr alimi Mir Möhsün Nəvvabının "Vüzuhül ərqam" risaləsidir. Alim risalənin mətnini ilk dəfə olaraq müasir olıfbaya transformasiya edib, nəşrə hazırlayıb və 1989-cu ildə Ön söz və elmi şərhər, lügət və əsərin orijinalının foto surətini verərək "Elm" nəşriyyatında çap etdirib [2]. Ön sözə Z.Səfərova alım, şair, rəssam və musiqişünas, ensiklopedik biliyə malik olan M.M.Nəvvabın qısa, lakonik və hərtərəfli portretini yaradı. Burada Nəvvabın yaşadığı dövr, mühit, onun hayatı, maraq dairəsi, çoxşaxəli fəaliyyəti və yaradıcılığı müfəssəl qələmə alınıb. Z.Səfərova bu tədqiqatda ilk dəfə olaraq risalədə olan cədvəllərdən birinin not açığını (rasifirokasını) verib. Cədvəlləri təcrübədə işlətmək, onlardan birini səsləndirmək məqsadıla tədqiqatçı görkəmli tarzən mərhum Behram Mansurova müraciət edib, B.Mansurov müyyəyen məşqlərdən sonra unudulmuş müğəm parçalarını bərpa edərək, cədvəldən bir hissəni səsləndirib. O, cədvəldə verilən yolla - Çahargah, Novruzı-tərkib, Hicaz, Azərbaycan, Şah Xətai (Z.Səfərova Bəhram Mansurov tərəfindən çəq-das dövrümüzə unudulmuş və ifa edilməyən Azərbaycan və Şah Xətai müğəmlarının səsləndirilməsi faktını açıqlayır), Dilkəş - müğəm nümunəsinə Səmərqənddə keçirilən II Beynəlxalq musiqişünaslıq simpoziumunda Z.Səfərovanın "Mir Möhsün Nəvvabın "Vüzuhül-ərqam" risaləsi" məruzəsinə illüstrasiya kimi ifa edib.

Musiqişünasın 1995-ci ildə nəşr etdirdiyi "Səfiəddin Urməvi" kitabında XIII əsr Azərbaycan alımı S.Urməvinin "Kitabül-Ədvar" və

"Şərifiyə" risalələri ilk dəfə olaraq ərəbcədən tərcümədə (şərqişunas-alim T.Həsənovun tərcüməsində) tədqiq, təhlil edilib, ümumiləşdirilib, nəzəri nəticələr çıxarılb və alimin yaşadığı dövrün elmi mənzərəsi yaradılıb. S.Urməvi kitabın səhifələrində Yaxın və Orta Şərqdə "Sistemçilik məktəbi"nin banisi, dahi alim və filosof kimi təsvir edilib. Z.Səfərova böyük alimin səs sisteminin nizamlanmasına gətirdiyi yenilikləri, onun dissonanlıq nəzəriyyəsini, "iqā" ritm nəzəriyyəsini, musiqidə nisbilik, ahənglik, harmoniya, uyumluluq konsepsiyasını və digər mühüm nəzəri məqamları ardıcıl tədqiq edib və nəticədə Urməvi yaradıcılığının nəinki Azərbaycan, habelə, bütün Orta və Yaxın Şərq musiqi nəzəriyyəsi və mədəniyyətinin inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurgulayıb: "Musiqidə harmoniya, uyumluluq carşısı olan Səfiəddin Urməvinin humanist estetikası XIII əsrə bütün Yaxın və Orta Şərqi musiqi sənətinin inkişafında önemli rol oynadı" [4, 150].

Z.Səfərova XIV-XV əsrlərdə yaşayış-yaratmış Azərbaycan musiqişünas-alimi, bəstəkar, mahir ifaçı, istedadlı xəttat, bədii söz ustası Əbdüldüqədir Marağaiyə həsr edilən kitabında (1997-ci il) alimin hayatı, dövrü, elmə gətirdiyi yeniliklər barədə ətraflı məlumat verib, musiqi və şeirlərini təhlil edib. O, araşdırmasında Marağainin Urməvidən sonra musiqi elminin gətirdiyi yenilikləri ardıcıl olaraq sərgiləyib. Belə ki, alim tədqiqat nəticəsində Ə.Marağainin musiqi elminə gətirdiyi mühüm yenilik olaraq 12 klassik müğəmdən töryəyə və daha sonrakı dövrə aid olan 24 söbənin quruluşu və səs qatarnının veriləsi faktını öncə çəkib və göstərib ki, Marağai ilk dəfə olaraq "Came əl-əlhan" və "Fəvaid əşərə" risalələrində 24 söbəni xüsusi bir qrup şəklində ayırbəy təhlil etmişdir.

Tədqiqatçı Azərbaycan musiqi tarixində ilk dəfə olaraq Türkiyədən böyük alim və musiqişünasının əsərlərini disklerdə ölkəmizə gətirib, səsləndirib və monoqrafiyada bu əsərlərdən beşinin - "Rast Kari Möhtəşəm", "Rast Nakış bəstə", "Rast Kari Haydarnamə", "Mahur Kari Mürəssə", "Segah Kari şəs avaz" - notlarını verib. O, Ə.Marağainin musiqi əsərlərini öz həmyerilərinə təqdim edərək, onların mətni və melodiyalarını təhlil edib. Müəllif təhlil əsnasında

mühüm nəzəri problem olan musiqi ilə mətnin qarşılıqlı əlaqəsinə toxunub. Professor Məcnun Kərimovun rahbarlık etdiyi S.Urməvi adına "Qədim musiqi alətləri" ansamblı məhz bu not yazılarından istifadə edərək, "Rast Nakış bəstə" və "Rast Kar-i Haydarnamə" əsərlərini öz repertuarlarına daxil edib. Hər iki əsər ansambl vizit kartı olaraq indi də ifa edilir.

Z.Səfərovanın tədqiqatqa cəlb etdiyi daha bir tarixi məzxəz XV əsrə Sərqdə böyük nüfuzlu malik olan görkəmli alim Fətullah Şirvaninin "Musiqi məccəlesi" risaləsidir. 2006-cı ildə Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun "Muğam-İş Laiyəsi" çərçivəsində orta əsr alımları Səfiəddin Urməvinin (XIII əsr) və Fətullah Şirvaninin (XV əsr) musiqiye dair risalələri nəfis tərtibatda "Şərq-Qərb" nəşriyyatında nəşr edildi. F.Şirvaninin "Musiqi məccəlesi" ("Məccələ fil-musiqə") risaləsi ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilmiş, əsərə geniş və əhatəli elmi şərhər verilmişdir. "Musiqi məccəlesi" risaləsini ərab dilindən tərcümə edən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun alimi Əmirşah Əmirəhmədov, ixtisas redaktoru, öz söz və şərhərin müəllifi akademik Zəmfira Səfərova idi. Kitabda Z.Səfərova görkəmli Azərbaycan ensiklopediyaçı alımı Fətullah Əbdüləziz İbrahim əş-Şəbərani əş-Şəməxi əş-Şirvaninin həyat və yaradıcılıq yolunu araşdırır, F.Şirvani kimi görkəmli musiqişünas alimin yetişdiyi dövrü, mühiti səciyyələndirir, onun "Musiqi məccəlesi" risaləsini mətnşünaslıq prinsiplərinə uyğun olaraq təhlil edir. Z.Səfərova Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq F.Şirvaninin musiqiyə bağlı olan yeganə əsəri - "Musiqi məccəlesi" əsəri haqqında məlumatı, əsərin yaranması ilə bağlı önemli tarixi faktları oxucuların diqqətini təqdim edib.

Z.Səfərovanın mənbəşünaslıq sahəsində apardığı əziz qızığın və məqsədyönüllü elmi axtarışları, gərgin tədqiqatları "Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)" [3] kimi fundamental bir əsərin yaranması ilə zirvəyə çatıb. Bu monoqrafiyasi ilə Z.Səfərova Azərbaycanda ilk dəfə olaraq 7-8 əsrlik musiqi elminin inkişaf yolunu tədqiq etib, unikal mənbələrin təhlili nəticəsində əldə etdiyi musiqi-nəzəri ümumiləşdirmələrə, elmi faktlara əsaslanaraq, Yaxın və Orta

Şərq musiqi tarixinin, musiqi-estetik, fəlsəfi fikrinin ayrılmaz hissəsi olan Azərbaycan musiqi elminin tarixini yaradıb. Monoqrafiyada təhlil olunan orta əsr risalələrinin oxucular tərəfindən qəvrənləşməsi asanlaşdırılmış məqsədilə o, S.Urməvinin, Ə.Marağainin, M.M.Nəvvabın risalələrində işlədilən qədim musiqi terminlərinin izahlı lüğətini də tərtib və nəşr etdirib.

Z.Səfərova Azərbaycan mədəniyyətini, musiqi tarixini, musiqi elmini digər Yaxın və Orta Şərq xalqlarının, ölkələrin tarixi, mədəniyyəti, elmi ilə sıx əlaqədə tədqiq etdirib. Eyni zamanda Z.Səfərova Azərbaycanın daim Qərb ölkələri ilə təmsəd olduğu və bu prosesin gündəngünə faallığından əsas tutaraq, musiqişünaslıq tariximizi ümumdünya mədəniyyəti və elmi kontekstində araşdırıb, dünya musiqi elminə gətirdiyi yenilikləri incələyib.

"Azərbaycanın musiqi elmi" əsərinin bir çox dəyəri, qiyməti xüsusiyyətlərindən biri kimi, onun çoxaspektliyini xüsusi vurgulamaq lazmıdır. Burada elmi-tədqiqat prosesinin musiqi-nəzəri, estetik, tarixi, fəlsəfi, təcrübə profiləri harmonik şəkildə bir-birilə əlaqəyə girib, bir-biri tamamilə və bunun nəticəsində təkcə Azərbaycan musiqi elminin deyil, həm də Azərbaycanın musiqi tarixini əks etdirən ilk əsəsi monoqrafiya ərsəyə golub. Monoqrafiyada sırf elmi-nəzəri problemlərlə yanaşı, maraqlı və zəngin faktiki materiala - cədvəller, dairələr, sxemlər - onların açımı, izahı və təhlilinə xüsusi yer ayrılib.

Z.Səfərova tədqiqatında ilk dəfə olaraq orta əsrlər məxsus musiqi nümunələrini oxuculara təqdim edib. O, əsərin birinci hissəsində S.Urməvinin özünün yaradığı "əbəd" ısu ilə nota saldıqda dörd melodiyasının Qərb və Şərq alımlarına məxsus aćmalarını verib. Daha sonra tədqiqatçı aćmalarını verdiyi nümunəni - S.Urməvinin ilk melodiyasını olan "Novruz" - "Rəməl" in not açımını yerləşdirib.

Tədqiqatların təcrübə əhəmiyyəti. S.Urməvinin ixtri etdiyi "Nüzhə" alətini mərhum professor, orqanoloq Məcnun Kərimi Z.Səfərovanın "Səfiəddin Urməvi" kitabında verdiyi ətraflı məlumatla asasən bərpa edib. Nüzhə musiqi aləti M.Kərimi tərəfindən məhz Z.Səfərovanın "Səfiəddin Urməvi" kitabında verdiyi ətraflı məlumatla, dəqiq ölçülərə əsasən bərpa edilib,

Qədim misiqi alətləri ansamblına daxil edilib. 2010-cu ildə Azərbaycan Bəstəkarlar İtifaqında Z.Səfərovanın "Ölməzlik" və "Dedim, dedilər" kitablarının təqdimat mərasimində ilk dəfə olaraq S.Urməvinin alım tərəfindən açılmış məlodiyası müasir dövrdə bərpa edilən Nüzha musiqi alətində ifa edilmişdi. Bu faktın özü tədqiqatçının monoqrafiyasının təcrübə əhəmiyyətinin bariz göstəricisidir.

Musiqi irlisinin akademik nəşri. Z.Səfərovanın mənbəşünaslıq sahəsində həyata keçirdiyi ən mühüm, gərkli layihələrdən biri də Ü.Hacıbəylinin musiqi irlisinin nəşridir. O, Ü.Hacıbəylinin musiqi irlisinin ilk akademik nəşrini həyata keçirib – "Leyli və Məcnun" operasının Partiturası – I cild, Klaviri – II cild, "Koroğlu" operasının Partiturası – 3 kitabdan ibarət III cild. Yüksək professionallığı, tələbkarlığı, hər bir işə xüsusi məsuliyyətlə yanaşması ilə seçilən Z.Səfərova Ü.Hacıbəylinin musiqi irlisinin akademik nəşrinin bütün əziyyətini boynuna götürüb, əsərlərin ilk dəfə təqdimat mətnlərinin hazırlanması işinə rəhbərlik edib, külliyyatın cildlərinə "Ön söz" və elmi şəhərlər yazıb. Əsərlərin yaranma və ifa tarixinə, musiqi dilinin, ədəbi-bədii mətn əsasının dərin təhlilinə həsr edilən bu şəhərlərdə müəllif nadir arxiv sənədlərindən, məktublardan, tarixi əhəmiyyət kəsb edən xatirələrdən geniş istifadə edib. Nəticədə, hər iki əsərin səhnə həyatının da maraqlı tarixçəsi işıqlandırılıb. Təsadüfi deyil ki, "Leyli və Məcnun" operasının partiturasına yazılın elmi şəhərləri əsərin ensiklopediyası da adlandırırlar.

Azərbaycan musiqi irlisinin tədqiqi və təbliği ilə bağlı olan mühüm işlərdən biri də XX əsrin parlaq şəxsiyyəti, klassik bəstəkar Qara Qarayevin elmi-publisistik irlisinin nəşridir [7]. Z.Səfərova ilk dəfə olaraq Moskva və Bakının kitabxana və arxivlərindən sonatkarın məqalələrinin, məruzə və çıxışlarının, müsahibə və söhbatlarınin mətnlərini toplayıb, sistemləşdirib, tədqiq və təhlil edib. Alim kitaba yazdı "Ön söz" də bəstəkarın nəzəri-estetik görüşlərini musiqişünaslığın aktual problemləri müstəvisində araşdırıb, topluya elmi şəhərlər verib.

Z.Səfərova "Azərbaycan musiqi tarixi"nin 5 cildinin Azərbaycanda ilk akademik nəşrini həyata keçirib. O, 5 cildliyin layihə rəhbəri, elmi redaktoru, baş redaksiya şurasının sədrindir.

Alim çoxcildiliyin Dədə Qorqud, S.Urməvi, Ə.Marağai, F.Şirvani, M.M.Nəvvab, C.Qaryagdioglu və orta əsr musiqi alimləri haqqında (I cild), Ü.Hacıbəyli (II cild), Q.Qarayevin elmi-publisistik irlisi (III cild) və digər bəhslerinin müəllifidir. Akademik nəşrdə Azərbaycanın musiqi tarixinin orta əsrlərdən bu günümüzdək olan dövrü mərhələlər üzrə araşdırılıb, müxtəlif dövrlərdə ayrı-ayrı musiqi janrlarının inkişaf təməylləri izlənilib, həmin tarixi dövrlərdə Azərbaycanın musiqi həyatının özüllükleri qəzəmə alınıb. Cildlərdə musiqimizin görkəmli nümayəndələri, musiqi xadimləri təcrid edilmiş şəkildə deyil, yaşayış-yaratmışları dövrün ictimai-siyasi, mədəni-tarixi hadisələri aynasında təqdim edilənlər.

Önəmlidir ki, 2013-cü ildə Z.Səfərovanın "Azərbaycanın musiqi elmi" monoqrafiyası, 2014-cü ildə isə "Azərbaycan musiqi tarixi"nin I cildi rus dilində nəşr edilib. Bu da Azərbaycan musiqisi, Azərbaycan musiqi tarixi ilə bağlı zəngin biliklərin və informasiyanın daha geniş oxucu auditoriyası tərəfindən mənimsənilməsinə genis imkanları açıb.

Z.Səfərovanın Azərbaycanın musiqi mədəniyyətinə, musiqi tarixinə verdiyi qiymətli töhfələrdən biri də Azərbaycan muğamının, folklorunun mahir bilicisi, ustad xanənde, "ölməz ənənələr daşıyıcısı" Cabbar Qaryagdioglu haqqında yazdığı "Şərq musiqisinin peyğəmbəri" monoqrafiyasıdır. O, C.Qaryagdioglunun şəxsiyyətini, həyat və yaradıcılığını, Azərbaycan musiqisine getirdiyi yenilikləri kitabda Azərbaycan musiqisinin, muğam sənətinin təşəkkülünən geniş tarixi icmali fonunda tədqiq edib. Monoqrafiyada Z.Səfərova ilk dəfə olaraq C.Qaryagdioglunun "Azərbaycan musiqisinin keçmişli ilə bağlı xatirələrim" əlyazmasını araşdırıb oxuların müzakirəsinə təqdim edib. Eyni zamanda muğam ustadinin oxuduğu 50 mahnının not yazıları da kitabə daxil edilib.

Z.Səfərovanın Azərbaycan musiqişünaslığının çağdaş dövrünün aktual mövzu və məsələləri ilə bağlı araşdırımları alimin 50-dən çox kitabında öz əksini tapıb. "Həmişəyəşar ənənələr" (Elm, 2000, 317 s.), "Сиять разумное, доброе, вечное" (Bakı, 2002, 243 s., rus dilində), "Bəbəklərimiz makamlı ağlar" (Ankara, 2004, 198 s., türk dilində), "Uzeyir Hajibeyov and his

outstanding predecessors" (Elm, 2005, 175s., ingilis dilində, 2015-də macar dilində), Muzyka Azerbejdžanska (Varşava, 2013, 64 s., polyak dilində), "Dedim, dedilər..." (Elm, 2012, 272 s.) "Şuşa Azərbaycanın musiqi qalasıdır", "Azərbaycan musiqisi müstəqillik illərində" və s. ki mi nəşrlərdə alimin orta əsrlərin musiqi elmi, Dədə Qorqudun musiqi dünyası, Azərbaycan musiqisinin nəzəri və estetik problemlərinə dair fikir və müdдələri, Azərbaycanın tənmiş musiqisi xadimlərinin yaradıcı portretləri yer alıb. Tədqiqatçının musiqimizin bu günü və keçmişinə həsr edilən məqalələrində onun müasir musiqiyə, onun gündəmdə olan problemlərinə dair fikir və mülahizələri öz ifadəsini tapır. Z.Səfərovanın müasir Azərbaycan musiqisina, bəstəkar yaradıcılığına, dövrün aktual mövzularına həsr edilən yazıları onu vətənpərvər bir alım, həmişə zamanla ayaqlaşan, dövrün aktual hadisələrinə dərhal səs verən, onları dayərləndirən bir vətəndaş kimi səciyyələndirir.

Z.Səfərovanın Azərbaycan musiqisine həsr edilən müxtəlif mövzulu kitab və məqalələri xarici dillərdə nəşr edilib: Moskvada "Üzeyir Hacıbəyovun musiqi-estetik baxışları" kitabı, Türkiyədə "Bəbəklərimiz makamlı ağlar", "Türk dünyasının müzik yıldızı – Üzeyir Hacıbəyli" məqalələr toplusu, "Ü.Hacıbəyov" kitabçası 7 dildə, "Bilik, xeyrxaqliq, əbədilik toxumlarını səpmək" məqalələr toplusu rus dilində, "Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri" – ingilis və macar dillərində, "Muzyka Azerbejdžanska" (Varşava, 2013, 64 s.) polyak dilində. Musiqimizin, mədəni irlsimizin dünya məqyasında tanınmasına, yayılmasına böyük ehiyac olan bir dövrdə xarici dillərdə, xarici ölkələrdə çap edilən bu nəşrlərin əhəmiyyəti böyükdür. Alimin məqalələrdən ibarət olan bu kitabları Azərbaycan musiqisini, mədəniyyətini uzaq ölkələrdə təbliğ edir, tanıtır – özünün ifadəsi ilə desək, "xeyrxaqliq və əbədilik toxumları sapır".

Vətənini dərin məhəbbətlə sevən, onun mədəniyyətini, zəngin xalq musiqisini, bəstəkarlarımızın yaradıcılığını yüksək dəyərləndirən Z.Səfərova Azərbaycanın musiqi sənətinə, mili-mənəvi dəyərlərimizi vətəndən kənarlıda da təbliğ edir. Alim Səmərqəndə keçirilən müğəm simpoziyumlarda, Parisda, Tehranda, İstanbulda, Kayseridə baş tutan nüfuzlu beynəlxalq konqreslərdə, Çində təşkil olunan görüşlərdə Azərbaycan musiqisinin tarixi və nəzəri əsərlərinə toxunan məruzələrlə çıxış edib.

Hər xalqın musiqi tarixi onun mənəvi dünyasının, milli bədii təfəkkürünün tarixidir. Onun hər mərhəlesi, bu mərhələləri təmsil edən hər klassiki – xalqın tarixini, mədəniyyətini öyrənib dərk etmək üçün zəngin xəzinədir. Z.Səfərova əsərlərin qaranlığından bu xəzinəni çıxarıb yeni-dən xalqın istifadəsinə vermək kimi çox müqəddəs və ağır, məsul bir işi öz boynuna götürüb. Z.Səfərova, eyni zamanda çox xosbəxt almışdır ki, musiqi nəzəriyyəmizin tarixindəki bu böyük missiyani həyata keçirmək məhz ona nəsib olub.

Nəticə / Conclusion

Akademik Zemfira Səfərovanın yüksək əxlaqi-mənəvi keyfiyyətləri, vətənpərvərliyi, möhkəm əqidəsi, sabit vətəndaşlıq mövqeyi, prinsipiallığı, elmi yaradıcılığı, sənətə yanaşma prinsipləri ilə six vəhdət təşkil edir, onun yaradıcılıq prosesində, elmi-təşkilati fəaliyyətində mühüm rol oynayır. Alimin bu şəxsi xüsusiyyətləri, yüksək elmi səriştəsi, nəzəri təfəkkürü, zər-

gin təcrübəsi, geniş erudisiyasi ilə aşılanmış yaradıcılığı təkcə Azərbaycanın deyil, bir çox xalqın tarixini, mədəniyyətini öyrənib dərk etmək üçün zəngin xəzinədir. Z.Səfərova əsərlərin qaranlığından bu xəzinəni çıxarıb yeni-dən xalqın istifadəsinə vermək kimi çox müqəddəs və ağır, məsul bir işi öz boynuna götürüb. Z.Səfərova, eyni zamanda çox xosbəxt almışdır ki, musiqi nəzəriyyəmizin tarixindəki bu böyük missiyani həyata keçirmək məhz ona nəsib olub.

Ədəbiyyat / References

1. Əsrlərə həsr olunan illər. Bakı: Elm, 2007.
2. Mir Möhsün Nəvvab. Vüzuhül-ərqam. Bakı: Elm, 1989.

3. Səfərova Z. Azərbaycanın musiqi elmi (XIII-XX əsrлər). Bakı: Elm, 1998; 2-ci nəşr – Səfərova Z. Azərbaycanın musiqi elmi (XIII-XX əsrлər). Bakı: Azərnəşr, 2006.
4. Səfərova Z. Səfiəddin Urməvi. Bakı: Ergün, 1995.
5. Səfərova Z. Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər. Bakı: Elm, 1985.
6. Saforova Z. Музыкально-эстетические взгляды Узеира Гаджибекова. – Москва: Советский композитор, 1973.
7. Сафорова З. Научно-публицистическое наследие Кара Карава. Баку: Элм, 1988.

Научное творчество академика Земфиры Сафаровой в контексте азербайджанского музыковедения

Ульяэр Талыбзаде

Доктор философии по искусствоведению

Институт архитектуры и искусства НАНА. Азербайджан.

E-mail: ulkar_talibzadeh@yahoo.com

Резюме. В статье рассматривается научная деятельность видного музыковеда, академика Земфиры Сафаровой в контексте азербайджанского музыковедения. Говоря о музыковедческой деятельности З.Сафаровой, можно выделить несколько основных направлений – Гаджибековедение, источниковедение, история и теория музыки. В своих книгах и статьях, изданных на разных языках в Азербайджане и многих других странах мира, З.Сафарова исследует музыкальное и научное наследие У.Гаджибейли, существенно обогатив Гаджибековедение. З.Сафарова заложила основы источниковедения в национальном музыковедении, впервые издала труды азербайджанских учёных-музыковедов следуя принципам текстологического исследования первоисточников.

В своей фундаментальной монографии “Музыкальная наука Азербайджана (XIII-XX вв.)” З.Сафарова впервые в Азербайджане исследовала историю развития музыкальной науки от эпохи средневековья (XIII в.) до современности (XX в.). На основе музыкально-теоретических обобщений и научных фактов, полученных в результате анализа уникальных источников, учёный создала историю целого этапа азербайджанского музыкоznания, являющегося неотъемлемой частью истории музыки, музыкально-эстетической, философской мысли Ближнего Востока.

Ключевые слова: музыковедение Азербайджана, С.Урмеви, А.Марагай, Ф.Ширвани, М.М.Навваб, У.Гаджибейли, К.Караев